

# Tanıdığım İsa Muğanna



İSA MUĞANNA

Ölümden Sonrakı Həyat

ƏLAQƏT

1997-ci ilin yayı idi. Doquzuncu sınıfı bitirib tətlibe buraxılmışdım. Evde nənəmin eldamin-daki taxcasından üstünde "Yanar ürək" sözleri yazılın kitab tapdim. Adı maraqlı gəldi. Götürdüm. Yalimdədə üç ay boyunca Pənahı Makulunun "Səttarxan" romanını iki cildde, Nəzər Heydərovun "Zəngəzur dağlarında", Həsən Seyidbəylinin "Cəbhədən cəbhəye" kitablarını oxuyub bitirdim. Arada dincəlməkçün rayon kitabxanasından götürdüyüm Conatan Swiftin "Quiverin səyahəti" romanını təkrar oxuyurdum. Və bütün bu muddətce Isa Hüseynovun romanını tamamlamağa çalışırdım. Dəslərin başlamasına bir-iki gün qalmış bitirə bildim. O vaxt dərs-ləri öyrənə bilməyəndə belə deyirdik - "oxuyuram, başıma girmir". "Yanar ürək" də başıma girmədi.

Nənəmdən bunun səbəbini soruştum. Qısaca bildirdi:

- O kitab hələ sənin başıncın deyil.

Məyus oldum. Xətrimə dəydi.

Səhəri gün Azərbaycan televiziyasında "Tütək səsi" filmini verirdilər. Nənəm məni çağırdı:

- Gel otur, bu kinoya yaxşı yaxşı bax.

Filmi çox sevmişdim. Bitəndən sonra dedi ki, Isa Hüseynovun əsəri əsasında çəkililib.

Sonralar, başım on ildən çox təhsilə qarışdı...

2011-ci ilin payızı idi. Şəmil Sadiqle Xocalı faciəsinin anim ilinə həsr edib birlikdə yazdığımız "Ümidlərin izi ilə" romanını tamamlayıb fevrala qədər çapa verməyə hazırlaşdıraq. Dostumun yazdığı hissələrdən birində "İdeal" adlı romanдан bəhs edirdi. Biz bir-birimizin yazdığını hissələri yalan olmasın on dəfə oxuyub üstündə saatlarla işleyirdik. Hə, romanın müəllifinin adı illər önce mənim başımcın olmayan o kitabı xatırlatdı mənə. Və yalnız o zaman öyrəndim ki, bu "İdeal" o "Yanar ürəkdi". Həyatın işinə bir bax!

2012-ci il fevralı idi. Kitabımızın təqdimatı uğurla keçdi. Amma bu, həmin ilin ən yadda qalan hadisəsi deyildi. Çünkü üstündən iki-üç ay keçəndən sonra Isa müəllimlə, Isa Muğanna ilə, uşaqlığımın o "əsərləri başıma girməyen" əlcətməz Isa Hüseynovu ilə real həyatda görüşdük. Hüsü Hacıyev küçəsində "Yazıcılar binası"ndakı o ev özümüz də hiss etmədən doğma üvanımıza çevrildi. Isa müəllim mənimcün yaşının bu çağına qədər şəxsən yaxından tanıdığım ən fövqəl insan oldu. Bu görünüşün səbəbkərələri olan dostlarım Şəmil Sadiqə və Əli İbrahimbəyliyə hər zaman minnətdarlıq hiss duyuram.

2013-cü il idi. Çalışdığım "Hədef" nəşrlərində bir-birinin ardınca Isa Muğannanın "İdeal", "Mehşər" ("Ənşər-mən şər"), "Qebirstan", "GurÜn", "İsahəq, Musahəq" və "Cəhənnəm" romanlarını, po-vəstlərini "İlan dərəsi", "Kollu koxa", "Şəppeli" və "Saz" kitablarından çap etdik. Bunu da deyim ki, müəllif "İdeal" romanını həmin il növbəti sonuncu düzəlişləri ilə yenidən işlədi. Həmin əlyazmalar bu gün nəşriyyatımızın arxivində qorunur.

Havalər azca isinən kimi "Atatürk" mərkəzində həmin kitablara təqdimat və Isa müəllimlə görüş keçirdik. O günlər Isa müəllimin səhhəti yaxşı deyildi. Hali tez-tez dəyişirdi. Elə tədbirə de çox gec gelmişdi. Həmin gün tədbir salonuna girəndə oxucular Isa müəllimi çox böyük bir sevgi ilə qarşılıdlar. Bunu sözle ifadə etmək mümkün deyil. Həyat yoldaşı, rəhmətlək Firuzə xanım da xalq yazıçısının qoluna girmişdi. Həmin gün o mənzərəni sadəcə orda görmək lazımdı. Sevgidolu, güvenli baxışlar möhtəşəm hislər yaradırdı.

2014-cü il... Aprel... Ayın biri...

Həmin gün hamının yerine ən ağır zarafatı Isa Muğanna elədi. Hamidan əvvəl, səhərə yaxın... Yaratdığı "SafAğ" elmini bize əmanət edib göyün yeddinci qatına qalxdı...

Uşaqlıqdan evimizdə həmişə tar və pianino olub. Rəhmətlək atam tar məktəbini bitirmiş, anamsa fortepiano fakültəsindən məzun olmuşdu. Səbəbini bilməsəm də, buna görə özümü həmişə qinasam da tari, ümumiyyətlə simli alətləri sevə bilməmişəm. Ələxüsus sazi. İllər sonra anladım ki, bunun balskarı iştirak etdiyim şənliliklərdə bu milli musiqi alətimizi gözdən salan aşıqlardır. Ta ki, Isa Muğanna ilə vida gününe qədər belə düşündüm...

3 il olacaq... Həmin gün Fəxri Xiyabanda Isa müəllimin məzarı başında çalınan "Ruhani" havasının sədaları hələ də qulaqlarından getmir... Isa müəllim mənə ədəbiyyatla yanaşı, həm də sazi sevdirdi. Həmin gün Isa Muğannanın ruhu qarşısında sazdən üzr istədim...

Ölümən sonra həyat var. Mən buna bütün varlığımla inanıram. Və qəbul etdiyim bu reallığa nə zamansa darvinistlərin, yaxud metafiziklərin pəncərəsindən baxmağı düşünməmişəm. Isa Muğanna da sadəcə dünyasını deyəndi. O, dünyasını dəyişəndən qırıq gün sonra nəşriyyatımızın çap etdiyi "Ölümən sonrakı həyat" kitabına son söz yazanda da bunu hiss edirdim, indi də.

Sadəcə bir şeyə təessüf edirəm - hər ay çap olunan, dərgilədə, saytlarda yayımlanan onlarla Azərbaycan müəllifi arasından heç kim Isa Muğannanın "Şinəl"indən çıxmadı. "SafAğ" elmi başı gündəlik ədəbiyyat qayğılarına qarışmış tənqidçilərin belə diqqətini çəkmədi. Məhz buna səbəbdən xalq yazıçısı dünyasını dəyişəndən sonra ilk dəfə "Hədef" nəşrlərində işiq üzü görən "Türfə" romanı yetim uşaq kimi yol gözlədi, gözləyir...

Və bir də, "İdeal" (yaxud "Mehşər") "Dəniz kənarı ilə qaçan alabaş"dan heç vaxt geri qalmır...



■ Müşfiq XAN

11 fevral 2017

WWW.KASPI.AZ

# MÜNASİBƏT

19